

2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun

HESABAT MƏRUZƏSİ

(Əvvəli səh.2-də)

Tikinti-quraşdırma işlərinin həcmi 6.910.000 manat olmuşdur. Əhali tərəfindən ümumi deyri 2.680.000 manat olan 154 yaşayış evi tikilib istifadəye verilmişdir.

"Azerbaiyancılar" regionlarda sosial-iqtisadi inkişafı "Dövlət Programı" ilə elaqədardır. Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Birinci yarımildə 7 yeni müəssisə yaradılmış, 1.121-i daimi olmaqla 1.162 yeni iş yeri açılmışdır. 2017-ci ilin 6 ayı ərzində Qazax Məşğulluq Mərkəzine 29 müəssisədən 383 boş iş yeri təqdim edilmiş, müraciət etmiş 1.697 nəfər vətəndaşlardan 1.282 nəfəri iş arxalarını qeydiyyata almış, 359 nəfər münasib işlər təmin olunmuş, 126 nəfəre işsizlik statusu verilmiş və 140 nəfərinə müavinat tətbiyi aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 07 aprel 2016-ci il tarixli "Əhalinin özünüməşşulluluğunu temin edilməsi" ilə bağlı sərcəndənin icrası ilə elaqədar rayonumuzda 14 ailə özünüməşşulluq lahiyəsinə cəlb edilmiş, 11 ailə mal-materiallara təmin olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş "ASAN qatar" konsepsiyası reallaşdırılmışdır. Fevral ayının 1-dən etibarən illər olaraq "Seyyar ASAN qatar" Qazax rayonunda sakinlər 15 gün müddətində səyyar formada xidmət göstərilmişdir. 15 gün ərzində xidmətlərdən 4531 nəfər vətəndaş yararlanmışdır. Bundan əlavə Seyyar ASAN Xidmət iyun ayında da 15 gün müddətində Qazax rayonunda sakinlər xidmət göstərməmişdir. Bu xidmətlərdən 2443 nəfər vətəndaş yararlanmışdır.

Rayonda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Programı"na uyğun olaraq temir-kinti, abadlıq, bərpə, quruculuk işləri ötən ilde olduqları kabinetin 2017-ci ilin birinci yarısında da davam etdirilmişdir.

Qazax şəhərinin mərkəzində yerləşen "Fəxri qazaxları" parkında yenidənqurma işləri aparılmış, fəvvərə kompleksləri yenidən qurulmuş, parkın ərazisində tamet döşənmiş, bardurlar düzülmüş, yeni işçiləndirmə sistemi qurulmuş, yeni oturacaqlar qoyulmuş və qazoz otu, dekorativ ağac və güllər ekilmiştir. Bu işlərin davam olaraq Şəhərlər Xiyabanı küçəsində, Cümə məscidinin qarşısında abadlıq işləri davam etdirilər. Əraziyə tamet döşənmiş, bardur düzülmüş, işçiləndirmə sistemi qurşdırılmış və yaşıllıqlar salınmışdır. Şəhidlərin abidə kompleksində

tamamilə yenidənqurma işləri davam etdirilir. Səməd Vurğun adına parkda yenidənqurma işləri yekunlaşmış, parkın 1922 kv.m sahəsinə yeni tamet döşənmiş, 119 p/m uzunluğunda yeni bardurlar düzülmüş, yaşıllıqlar salınmış və yenili işçiləndirmə sistemi qurşdırılmışdır.

Qazax şəhəri H.Əliyev prospektində və küçələr 3890 p/m uzunluğunda yeni bardur düzülmüş, əraziyə tamet döşənmiş, bu istiqamətdə işlər davam edir.

Qazax şəhərinin girişində, Ağstafa rayonu ilə sərhəddə yenidənqurma ve abadlıq işləri başa çatdırılmış, evvel qoyulmuş "At" heykəli götürürülər yəni daha əzəmetli "At" heykəli qoyulmuşdur.

Qazax şəhəri ərazisində hərbi şəhərcikdə şəhidlərin xatırına 1 bulaq, Milli Qəhrəman Firdiaddin Şəməyevin xatırına 1 bulaq təkilib istifadəye verilmişdir. 3 bulaq yeniden qurularaq müasir görkəmə salınmışdır. Bu işlərin davamı olaraq rayon Qazaxbəyli kəndində Milli Qəhrəman Ali Mustafayevin adına yeni bulaq kompleksi tikilər istifadəyə verilmişdir.

"Azərbəlx" ASC tərəfindən Qazax şəhərində 160 iş yeri Xalça müəssisəsinin tikintisi sürətə davam etdirilir.

İkinci Şixli kəndində "Sınıq Körpü" Gömrük Keçidi Məntəqəsində yenidənqurma ve abadlıq işləri davam etdirilir.

Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 3 mart 2015-ci il tarixli 77'sayı sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı deyidirilmiş, 78 aileye fərdi yaşayış evlərinin bütün infrastruktururlarla birləşdirilməsi məqsədilə sənədləşmə işləri aparılır.

Qazax rayonunda sakinlər xidmət göstərməmişdir. Bu xidmətlərdən 2443 nəfər vətəndaş yararlanmışdır.

Rayonda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Programı"na uyğun olaraq temir-kinti, abadlıq, bərpə, quruculuk işləri ötən ilde olduqları kabinetin 2017-ci ilin birinci yarısında da davam etdirilmişdir.

Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılaqdır.

"Azeravtolyo" ASC tərəfindən Bakı-Tbilisi avtomobil yolu Qazax-Əskipara yolu ilə birləşdirilir, uzunluğu 6 km olan, 7705 nəfər əhalinin yaşıldığı Çaylı kəndinin içərisindən keçən avtomobil yolu təkintisi işləri davam etdirilir.

Azərbaycan Kənd İnvestisiya Ləğvəsi çərçivəsində uzunluğu 2,5 km olan Qazax-Hüseynbəyli avtomobil yolu təkintisine başlanılmışdır.

Qazax şəhərinin mərkəzində yerləşen "Fəxri qazaxları" parkında yenidənqurma işləri aparılmış, fəvvərə kompleksləri yenidən qurulmuş, parkın ərazisində tamet döşənmiş, bardurlar düzülmüş, yeni işçiləndirmə sistemi qurulmuş, yeni oturacaqlar qoyulmuş və qazoz otu, dekorativ ağac və güllər ekilmiştir. Bu işlərin davam olaraq Şəhərlər Xiyabanı küçəsində, Cümə məscidinin qarşısında abadlıq işləri davam etdirilər. Əraziyə tamet döşənmiş, bardur düzülmüş, işçiləndirmə sistemi qurşdırılmış və yaşıllıqlar salınmışdır. Şəhidlərin abidə kompleksində

tamamilə yenidənqurma işləri davam etdirilir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

Rayonun Quşçu Ayrım kəndində 4 edəd, Fərehli kəndində 3 edəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 edəd olmaqla, cəmi 9 edəd siqinəcək təkilmədir.

8.277,7 hektar buğda olmaqla, cəmi 11.028,6 hektar taxıl becərilmişdir. 2017-ci ilde cəmi 36.469 ton məhsul elədə olunmuşdur, ki, bunun da 29.840 tonu buğda, 6.629 tonu isə arpədir. Bir hektar sahədən 33,03 sentər buğda, 24,10 sentər arpa götürülmüşdür. Keçən ilə müqayisədə cəmi taxıl əkinin 3.219,8 hektar, götürülmüş məhsul ise 12.660,8 ton cəox olmuşdur.

Taxıl sahələrinin təməsərən 2017-ci ilde 809 hektar kərtəf, 523,31 hektar şəker çuğundur, 504 hektar qarğıdalı, 34 hektar vələmir, 52,5 hektar günəbəxan, 483,3 hektar tərəvəz, 85,92 hektar süpürge, 630,5 hektar yonca, 5,6 hektar dar, 52 hektar paşlalar, 50 hektar tütin, 31,4 hektar botstan bitkiləri ekilmişdir. Keçən ilə müvafiq d

2017-ci ilin yanvar-iyun aylarında Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri

2017-ci ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən əvvəlki ilin müvafiq dövrüne nisbəten 1,3 faiz, 31310,6 milyon manat və ya əhalinin hər neferine 3224,6 manat deyrində ümumi daxili məhsul istehsal edilmişdir. Bu dövrde iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş eləvə deyər əvvəlki ilin müvafiq dövrüne nisbəten 1,7 faiz artmış, neft-qaz bölməsində isə 6,6 faiz azalmışdır. Ümumi daxili məhsul 13195,2 milyon manatı nəsəyədə, 3414,6 milyon manatı ticarət və neqliyyat vəsitiyərinin temiri sahələrində, 2536,8 milyon manatı təkintidə, 2249,6 milyon manatı nəqliyyat və anbar təsərrüfatı, 1559,9 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və bəliqçılıq, 846,6 milyon manatı turistlərin yerləşdirilməsi və ictimai işə, 548,4 milyon manatı informasiya və rabitə sahələrində, 4711,7 milyon manatı digər sahələrdə istehsal edilmiş, məhsulə və idkala xalis vergiler 2247,8 milyon manat teşkil etmişdir. Respublika iqtisadiyyatının əsas sahələrində iraliyyət olduğu kimi rayonun iqtisadiyyatının əsas sahələrində de iraliyyətlər mövcuddur. Rayonun iqtisadiyyatının əsas göstəriciləri cədvəldə qeyd olunduğu kimi.

Üçün 17018,7 hektar sahədə payızlıq və yazılıq bitkilər ekilmiştir ki, əkin sahəsi keçən il nisbəten 2123,7 hektar çox olmustur. Əhilimşə sahənin 11028,3 hektarı payızlıq taxi olmusdur ki, ondan 8277,7 hektarı buğda, 2750,6 hektarı arpa sahəsidir. Keçən il nisbəten 2718,7 hektar payızlıq buğda, 510,6 hektar payızlıq arpa artıq sepilmüşdür. 2017-ci ilin məhsulu üçün 555,9 hektar sahəde yazılıq denilər sepilmüşdir ki, bundan 11,5 hektarı buğda, 34,0 hektarı vələmir, 504,8 hektarı qarğıdalı, 5,6 hektarı dənmişdir. Keçən il nisbəten yazılıq bitkilər 124,4 hektar artıq sepilmüşdir. Əkinlərin hamisi əhalidən təsərrüfatları tərəfindən ekilmüşdir. 2017-ci ilin məhsulu üçün payızlıq və yazılıq 11636,2 hektar denilər və dənli paxalılar biçiləcək sahə vardır. Bu da keçən il nisbəten 3385,7 hektar cəxdir. Biçiləcək sahənin payızlıqlarдан başqa 504,8 hektarı qarğıdalı, 5,6 hektarı dari, 11,5 hektarı buğda, 34,0 hektarı vələmir, 52,0 hektarı dənli paxalılardır. Keçən il nisbəten qarğıdalı 180,8 hektar, paxalıları isə 32,0 hektar cəxdir. 72,1 hektar sahəde yazılıq texniki bitkilər ekilmiştir. Əhilimşə sahənin 50,0 hektarı tütün, 523,3 hektar şəker çiğndurdu, 62,5 hektarı günəbaxan, 85,9 hektarı süpürğədir. Keçən il nisbətən qeyd olunduğu kimi.

barama istehsalına başlanılmışdır. 2017-ci ilin yarıyılında 4623 kq barama istehsal olunub tehliv verilmişdir.

2017-ci ilin yanvar-iyun ayları ərzində heyvandırımlı məhsulları istehsalı aşağıdakı cədvəldə göründüyü kimidir:

Elektrik enerjisi, qaz və buxar istehsal-

ra yonda istifadəyə verilmiş əsas fondların

dəyəri 2685,3 min manat olmuşdur. İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə menbələrindən 7296,4 min manat vesait yönləndilmişdir. Ümumi vesaitin 94,7 faizi tikinti quraşdırma işlərinə sərt edilmişdir. İstifadəyə verilmiş əsas fondlar əhalinin şəxsi vesaiti hesabına təklimlər evlərdir. Altı ay ərzində 154 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bunun da 111-i kənd ərndədir. Yaşayış evlərinin ümumi sahəsi 31572,9 kv/m, yaşayış sahəsi ise 19856,5 kv/m teşkil etmişdir. İstifadəyə verilmiş yaşayış evlərinin dəyəri 2680 min manatdır. Altı ay ərzində ümumi sahəsi 458,4 kv.m-teklərən 10 əməkdaşlıqla istifadəyə verilmişdir. Tikinti məsəsələri öz gücləri ile 3369,3 min manatlıq işi görmüşdür ki, bu da keçən ilin müvafiq dövrüne nisbətən 263,3 fətih təkəf edir. 2017-ci ilin yanvar-iyun ərzində tikinti sektorunda işlər orta sıyahı 202 nefər olmuş, orta aylıq əməkhaqqı 0,3 faiz artaraq 245,2 manat teşkil etmişdir.

İSTEHLAK BAZARI

Yanvar-iyun ayları ərzində Qazax rayonunda 3 iyi, 65 kiçik ticaret, xidmet məsəsəsi, 180 ticaret yerinə malik kənd təsərrüfatı məhsulları bazarı və hüquqi şəxs yaradılmış fərdi sahibkarlıqla müşəşilərən 2635 fiziki şəxsi ticaret fealiyyəti göstərmişdir. Altı ay ərzində istehlakçıların telebatlarının ödənilmesi məqsədilə rayonun istehsal bazarında əhalisi 97612,0 min manatlıq istehlak məsəsələri satılmış və pullu xidmət göstərmişdir. Əhalisi göstərilənən əməkdaşlıqların 615,8 min manatlıq gil, 155,0 min manatlıq işə təmiz spirt, 132,1 min manatlıq iş konservələrindən 5540,7 min manat, 34,5 faiz dövlət sektorunun, 10506,4 min manat, 65,5 faizi isə qeyri-dövlət sektorunun payına düşür. Ümumi istehsalın 66,5 faizi soyənən məhsulun istehsalı, 33,5 faizi isə soyənən xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. İstehsal edilmiş məhsulun çox hissəsi istehlakçılarla göndərilmiş, əvvəlki dövrlerde yaranmış ehtiyatlar da nəzərə alınmaqla soyənən müəssisələrin anbarlarında 01 iyul 2017-ci il tarixində 75679 ton gil satılmış və 2017-ci ilin iyul ayının 1-i tarixinə əvvəlki dövrədə yaramış 10684 dekalitr təmiz spirt qalığı olmuşdur. Altı ay ərzində 50 kvadratmetr xalça istehsal olunub satılmışdır. Həmin dövrə məbel istehsalı işləmişdir. Həmin dövrə məbel istehsalı işləmişdir. Hüquqi və fiziki şəxslər tərəfindən rayon əhalisine 1190,0 min manatlıq işə xidmət göstərmişdir. İşə xidmətlerinin həcmi keçən ilin eyni dövrüne nisbətən 5,2 faiz artmışdır. İşə xidmətinin 69,5 min manatı isə fiziki şəxslər tərəfindən, 1120,5 min manatı isə məhsul buraxılışında işlənmişdir.

NƏQLİYYAT

Rayonun iqtisadiyyatında nəqliyyatın rolü 2016-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 12372,0 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə parəkəndə emtəe dövriyyəsinin fiziki həcm indeksi 101,5 faiz olmuşdur. Rayonda pərakəndə emtəe dövriyyəsinin ümumi həcmi 85240,0 min manat olmuşdur. Pərakəndə emtəe dövriyyəsinin 7,2 faiz hüquqi şəxslərin 34,4 faizi kənd təsərrüfatı bazarının, əsya və qarşıq mallar yarmarkasının, 58,4 faizi hüquqi şəxs yaradımdan sahibkarlıqla müşəşilərən 3,8 faiz artaraq 12372,0 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə parəkəndə emtəe dövriyyəsinin fiziki həcm indeksi 101,5 faiz olmuşdur. Rayonda pərakəndə emtəe dövriyyəsinin ümumi həcmi 85240,0 min manat olmuşdur. Pərakəndə emtəe dövriyyəsinin 7,2 faiz hüquqi şəxslərin 34,4 faizi kənd təsərrüfatı bazarının, əsya və qarşıq mallar yarmarkasının, 58,4 faizi hüquqi şəxs yaradımdan sahibkarlıqla müşəşilərən 3,8 faiz artaraq 12372,0 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə parəkəndə emtəe dövriyyəsinin fiziki həcm indeksi 101,5 faiz olmuşdur. Rayonda pərakəndə emtəe dövriyyəsinin ümumi həcmi 85240,0 min manat olmuşdur. Pərakəndə emtəe dövriyyəsinin 7,2 faiz hüquqi şəxslərin 34,4 faizi kənd təsərrüfatı bazarının, əsya və qarşıq mallar yarmarkasının, 58,4 faizi hüquqi şəxs yaradımdan sahibkarlıqla müşəşilərən 3,8 faiz artaraq 12372,0 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə parəkəndə emtəe dövriyyəsinin fiziki həcm indeksi 101,5 faiz olmuşdur. Rayonda pərakəndə emtəe dövriyyəsinin ümumi həcmi 85240,0 min manat olmuşdur. Pərakəndə emtəe dövriyyəsinin 7,2 faiz hüquqi şəxslərin 34,4 faizi kənd təsərrüfatı bazarının, əsya və qarşıq mallar yarmarkasının, 58,4 faizi hüquqi şəxs yaradımdan sahibkarlıqla müşəşilərən 3,8 faiz artaraq 12372,0 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə parəkəndə emtəe dövriyyəsinin fiziki həcm indeksi 101,5 faiz olmuşdur. Rayonda pərakəndə emtəe dövriyyəsinin ümumi həcmi 85240,0 min manat olmuşdur. Pərakəndə emtəe dövriyyəsinin 7,2 faiz hüquqi şəxslərin 34,4 faizi kənd təsərrüfatı bazarının, əsya və qarşıq mallar yarmarkasının, 58,4 faizi hüquqi şəxs yaradımdan sahibkarlıqla müşəşilərən 3,8 faiz artaraq 12372,0 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə parəkəndə emtəe dövriyyəsinin fiziki həcm indeksi 101,5 faiz olmuşdur. Rayonda pərakəndə emtəe dövriyyəsinin ümumi həcmi 85240,0 min manat olmuşdur. Pərakəndə emtəe dövriyyəsinin 7,2 faiz hüquqi şəxslərin 34,4 faizi kənd təsərrüfatı bazarının, əsya və qarşıq mallar yarmarkasının, 58,4 faizi hüquqi şəxs yaradımdan sahibkarlıqla müşəşilərən 3,8 faiz artaraq 12372,0 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə parəkəndə emtəe dövriyyəsinin fiziki həcm indeksi 101,5 faiz olmuşdur. Rayonda pərakəndə emtəe dövriyyəsinin ümumi həcmi 85240,0 min manat olmuşdur. Pərakəndə emtəe dövriyyəsinin 7,2 faiz hüquqi şəxslərin 34,4 faizi kənd təsərrüfatı bazarının, əsya və qarşıq mallar yarmarkasının, 58,4 faizi hüquqi şəxs yaradımdan sahibkarlıqla müşəşilərən 3,8 faiz artaraq 12372,0 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə parəkəndə emtəe dövriyyəsinin fiziki həcm indeksi 101,5 faiz olmuşdur. Rayonda pərakəndə emtəe dövriyyəsinin ümumi həcmi 85240,0 min manat olmuşdur. Pərakəndə emtəe dövriyyəsinin 7,2 faiz hüquqi şəxslərin 34,4 faizi kənd təsərrüfatı bazarının, əsya və qarşıq mallar yarmarkasının, 58,4 faizi hüquqi şəxs yaradımdan sahibkarlıqla müşəşilərən 3,8 faiz artaraq 12372,0 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə parəkəndə emtəe dövriyyəsinin fiziki həcm indeksi 101,5 faiz olmuşdur. Rayonda pərakəndə emtəe dövriyyəsinin ümumi həcmi 85240,0 min manat olmuşdur. Pərakəndə emtəe dövriyyəsinin 7,2 faiz hüquqi şəxslərin 34,4 faizi kənd təsərrüfatı bazarının, əsya və qarşıq mallar yarmarkasının, 58,4 faizi hüquqi şəxs yaradımdan sahibkarlıqla müşəşilərən 3,8 faiz artaraq 12372,0 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə parəkəndə emtəe dövriyyəsinin fiziki həcm indeksi 101,5 faiz olmuşdur. Rayonda pərakəndə emtəe dövriyyəsinin ümumi həcmi 85240,0 min manat olmuşdur. Pərakəndə emtəe dövriyyəsinin 7,2 faiz hüquqi şəxslərin 34,4 faizi kənd təsərrüfatı bazarının, əsya və qarşıq mallar yarmarkasının, 58,4 faizi hüquqi şəxs yaradımdan sahibkarlıqla müşəşilərən 3,8 faiz artaraq 12372,0 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə parəkəndə emtəe dövriyyəsinin fiziki həcm indeksi 101,5 faiz olmuşdur. Rayonda pərakəndə emtəe dövriyyəsinin ümumi həcmi 85240,0 min manat olmuşdur. Pərakəndə emtəe dövriyyəsinin 7,2 faiz hüquqi şəxslərin 34,4 faizi kənd təsərrüfatı bazarının, əsya və qarşıq mallar yarmarkasının, 58,4 faizi hüquqi şəxs yaradımdan sahibkarlıqla müşəşilərən 3,8 faiz artaraq 12372,0 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə parəkəndə emtəe dövriyyəsinin fiziki həcm indeksi 101,5 faiz olmuşdur. Rayonda pərakəndə emtəe dövriyyəsinin ümumi həcmi 85240,0 min manat olmuşdur. Pərakəndə emtəe dövriyyəsinin 7,2 faiz hüquqi şəxslərin 34,4 faizi kənd təsərrüfatı bazarının, əsya və qarşıq mallar yarmarkasının, 58,4 faizi hüquqi şəxs yaradımdan sahibkarlıqla müşəşilərən 3,8 faiz artaraq 12372,0 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə parəkəndə emtəe dövriyyəsinin fiziki həcm indeksi 101,5 faiz olmuşdur. Rayonda pərakəndə emtəe dövriyyəsinin ümumi həcmi 85240,0 min manat olmuşdur. Pərakəndə emtəe dövriyyəsinin 7,2 faiz hüquqi şəxslərin 34,4 faizi kənd təsərrüfatı bazarının, əsya və qarşıq mallar yarmarkasının, 58,4 faizi hüquqi şəxs yaradımdan sahibkarlıqla müşəşilərən 3,8 faiz artaraq 12372,0 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə parəkəndə emtəe dövriyyəsinin fiziki həcm indeksi 101,5 faiz olmuşdur. Rayonda pərakəndə emtəe dövriyyəsinin ümumi həcmi 85240,0 min manat olmuşdur. Pərakəndə emtəe dövriyyəsinin 7,2 faiz hüquqi şəxslərin 34,4 faizi kənd təsərrüfatı bazarının, əsya və qarşıq mallar yarmarkasının, 58,4 faizi hüquqi şəxs yaradımdan sahibkarlıqla müşəşilərən 3,8 faiz artaraq 12372,0 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə parəkəndə emtəe dövriyyəsinin fiziki həcm indeksi 101,5 faiz olmuşdur. Rayonda pərakəndə emtəe dövriyyəsinin ümumi həcmi 85240,0 min manat olmuşdur. Pərakəndə emtəe dövriyyəsinin 7,2 faiz hüquqi şəxslərin 34,4 faizi kənd təsərrüfatı bazarının, əsya və qarşıq mallar yarmarkasının, 58,4 faizi hüquqi şəxs yaradımdan sahibkarlıqla müşəşilərən 3,8 faiz artaraq 12372,0 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə parəkəndə emtəe dövriyyəsinin fiziki həcm indeksi 101,5 faiz olmuşdur. Rayonda pərakəndə emtəe dövriyyəsinin ümumi həcmi 85240,0 min manat olmuşdur. Pərakəndə emtəe dövriyyəsinin 7,2 faiz hüquqi şəxslərin 34,4 faizi kənd təsərrüfatı bazarının, əsya və qarşıq mallar yarmarkasının, 58,4 faizi hüquqi şəxs yaradımdan sahibkarlıqla müşəşilərən 3,8 faiz artaraq 12372,0 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə parəkəndə emtəe dövriyyəsinin fiziki həcm indeksi 101,5 faiz olmuşdur. Rayonda pərakəndə emtəe dövriyyəsinin ümumi həcmi 85240,0 min manat olmuşdur. Pərakəndə emtəe dövriyyəsinin 7,2 faiz hüquqi şəxslərin 34,4 faizi kənd təsərrüfatı bazarının, əsya və qarşıq mallar yarmarkasının, 58,4 faizi hüquqi şəxs yaradımdan sahibkarlıqla müşəşilərən 3,8 faiz artaraq 12372,0 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə parəkəndə emtəe dövriyyəsinin fiziki həcm indeksi 101,5 faiz olmuşdur. Rayonda pərakəndə emtəe dövriyyəsinin ümumi həcmi 85240,0 min manat olmuşdur. Pərakəndə emtəe dövriyyəsinin 7,2 faiz hüquqi şəxslərin 34,4 faizi kənd təsərrüfatı bazarının, əsya və qarşıq mallar yarmarkasının, 58,4 faizi hüquqi şəxs yaradımdan sahibkarlıqla müşəşilərən 3,8 faiz artaraq 12372,0 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə parəkəndə emtəe dövriyyəsinin fiziki həcm indeksi 101,5 faiz olmuşdur. Rayonda pərakəndə emtəe dövriyyəsinin ümumi həcmi 85240,0 min manat olmuşdur. Pərakəndə emtəe dövriyyəsinin 7,2 faiz hüquqi şəxslərin 34,4 faizi kənd təsərrüfatı bazarının, əsya